

XXI əsr bacarıqları necə aşilanmalıdır?

Müasir dünya nə bildiyimizi deyil, bildiklərimizi necə tətbiq etdiyi-mizi mükafatlandırır. XXI əsrin təhsil sistemini necə qurmali sualına cavab verər-kən eyniadlı kitabında PISA rəhbəri Andreas Sleyxer belə qeyd edir. Çünkü dünya bizdən savadlılıq, kommunikasiya, komandada işləmə, kreativlik, tənqidi yanaşma, təşəbbüskarlıq, əzmkarlıq, uyğunlaşma, hətta liderlik bacarıqları tələb edir. Baş vurduğumuz hər işdə uğur qazanmaq üçün xarak-ter, vətəndaşlıq, sədaqət gözləyirlər. Müasir dün-yanın tələbləri, gözləniləri çoxdur. Bəs, hər gün artan tələbləri ödəyəcək kadrların yetişməsi üçün əlimizdən nə gəlir və hamisini edirikmi?

Mütəxəssislərin və ictimai xadimlərin iştirakı ilə keçirilən “dəyir-mi masa”nın gündəliyində də məhz təhsildə XXI əsr bacarıqları idı. XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçılığı, “T-Network” platformasının tərəfdəşliyi ilə baş tutan tədbirdə yeni bacarıqların əhəmiyyəti, bu istiqamətdə perspektivlər və inkişaf tendensiyaları nəzərdən keçirildi, müxtəlif fi-kirlər, təkliflər müzakiro olundu.

Müzakirədə millət vəkili Cey-hun Məmmədov, Təhsil Nazirliyi yanında ictimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin rəsmi şəxsləri, təhsil mütəxəssisləri, elm xadimləri, məktəb direktorları, müəllimlər iştirak edirdilər.

XXI əsrin əsas bacarıqları üçün ölçü alətini birlikdə tapaq

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi müzakirə üçün iştirakçıların qarşısına sual qoyub: yetişməkdə olan nəslə XXI əsrin bacarıqları necə aşilanmalıdır? Bu keyfiyyətləri formalasdırmagımız üçün təhsil sistemi necə idarə olunmalı, hansı dəyişikliklər edilməlidir?

Cəfər Mənsimi həmçinin “T-Network” komandası tərəfindən bu yaxılarda çap edilən PISA direktoru Andreas Sleyxerin “Dün-ya standartları: XXI əsrin təhsil sistemini necə qurmali” kitabına istinad edərək bildirib ki, “Əgər biz uşaqlara bildiklərimizi öyrətsək, onlar bizim izimizlə gedəcəklər. Əgər onlara öyrenməyi öyrətsək onlar istədikləri hər yerdə gedəcəklər”.

XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin icraçı direktoru Müzəffər İsmayılov qeyd edib ki, XXI əsrin əsas bacarıqlarının bir çoxu yeni deyil: “Bacarıqların elələri var ki, mahiyyət etibarilə yeni deyil, insanlığın tarixi qədər yaşı var. Bəs, XXI əsrə bunlar niyə təkrar vurgulanır? Bilyin artma tezliyi, informasiyanın yayılma sürəti, rəqabətin şiddəti mütəxəssisləri düşünməyə vadar edir ki, yaxın onilliklərdə rəqabətdə “XXI əsr bacarıqları” adlandırılın müəyyən səriştələr, bacarıqlar, fərdlərin, icmaların, şirkətlərin rəqabətqabiliyyətliliyində, uğurunda əsas amillər olacaq. Qlobal mühitdə təhsilin formatı, məqsədi geniş müzakirə mövzusudur”.

Ölkəmizdə də qanunvericilik bazasında əksini tapan, Nazirlər Kabinetinin qərarında “Ümumi təhsil pilləsində təhsilinənlərdə formalasdırılan səriştələr” kimi ifade olunan bu çağışışlar XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təhsil strategiyasına da əlavə olunub: “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq öz təhsil modelimizi bu istiqamətdə yenidən gözdən keçiririk. Burda bizi 2 əsas sual maraqlandırır. XXI əsr bacarıqlarını məktəb mühitində necə aşılalıyalıq? Öyrətdiklərimizi necə ölçməli, nailiyyətlərimizi necə qiymətləndirməliyik?”

Dünyada bu barədə çoxsaylı araşdır-malar, tədqiqatlar olsa da, vahid qənaət yoxdur. Ona görə də ümumi dəyərləndirmə aparıb öz kontekstimizə uyğun alətlər yaratmalıyıq. Bu istiqamətdə bir təşəbbüsümüz də olub. “XXI əsr bacarıqları” Olimpiadası təşkil etdir. 18 dövlət ümum-təhsil məktəbinin iştirakı ilə, 100 şagirdin qatıldığı bu tədbir məlumatlılığın artırılması, yeni bacarıqlara qarşı şagirdlərdə

Yeni bacarıqların əhəmiyyəti, bu istiqamətdə perspektivlər və inkişaf tendensiyaları nəzərdən keçirildi



motivasiya yaratmaq məqsədi daşıyırı”.

M.İsmayılov bütün intellektuallarımızı bu proses cəlb etməklə ölkə içində bir ölçü vasitəsi formalasdırı biləcəyimizə inandığını deyib.

XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov mərkəz tərəfindən keçirilən “XXI əsr bacarıqları” olimpiadasına diqqət çəkərək olimpiadanın uğurlu nəticələri ola-cağına inandığını bildirib. O, layihəni gələ-cəkdə milli və beynəlxalq brendə çevirməyi planlaşdırıldılarını söyləyib: “Milli brendin daha böyük auditoriyaya çatdırılması üçün başqa təhsil müəssisələri də sponsor olaraq bizə qoşula bilərlər. Biz təhsilin inkişafına yönəlnən təşəbbüsleri hər zaman dəstəkləməyə hazırıq”.

Əsas hədəf xoşbəxt şəxsiyyət yetişdirməkdir

Təhsil İdarəcisi, kimya üzrə olimpiada birincisi Sənan Mahmudovun fikrincə, təhsilin məqsədi deyişməlidir: “Hazırda hər birimizin usağın təhsilində başlıca məqsədimiz onun ali məktəbə daxil olmasıdır. Ancaq bu deyişməlidir. Biz usağın xoşbəxt olmasına çalışmalıyıq”.

Müasir dünyada xoşbəxt olmaq üçün isə XXI əsr bacarıqlarını inkişaf etdirmək lazımdır: “Bunlar kitablarda öyrədilənlər deyil. Biz onlara məhdud imkanlarla məhz lazımı bacarıqlar öyrətməliyik ki, onlar məzun olandan sonra hər vəziyyətə uyğunlaşa, çətin situasiyadan çıxa bilsin, özlərini rahat ifadə etsinlər. Birlikdə çalışmalıyıq ki, “XXI əsr bacarıqları” olimpiadasında bu dəfə 35 komanda iştirak edirdisə, növbəti dəfə komandanın sayını 150-yə qədər artırıq”.

Millet vəkili Ceyhun Məmmədov hesab edir ki, XXI əsr bacarıqlarını formalasdırmaq üçün ilk növbədə təhsilverənlərin keyfiyyətinə baxmaq lazımdır: “Müəllimlərimizin neçə faizi mövcud tələblərə, müasir çə-girişlərlərə cavab verir. Mənəcə, bu, çətin sualdır. İbtidai sinif, ya da orta məktəb müəllimlərinin hamısı buna hazırlırmı? Yaxud, müəllimlər öz üzərində nə qədər işləyir, özünü tek millesidirməyə çalışırlar? Bizim nə qədər müəllimimiz informasiya texnologiyalarından istifadə etməyə qadırdır? İntel-lektrual səviyyəli, zəngin biliqli, dünayagörüşlü, vətənpərvər gənci biz harada yetişdircəyi? Önəmlı məsələlərdən biri budur ki, təribə məsələsi də prioritet təşkil etməlidir”.

Ceyhun Məmmədov belə müzakirələrin vacibliyinə toxunaraq təhsildə əsas hədəfin xoşbəxt şəxsiyyət yetişdirmək olduğunu xü-

sü qeyd edib. O, bacarıqların formalaslaşması üçün məzmun, müəllim nüfuzu, dərsliklərin keyfiyyəti məsələlərinə də toxunub.

Müstəqil öyrənmə ən əsas bacarıqlardan biridir

Təhsil Nazirliyinin Ümumi və məktəbə-qədər təhsil şöbəsinin müdürü Vəfa Yaqublu bildirib ki, 10-15 il əvvəl cəmi 8 kompeten-siyadan səhəbet gedirdisə, 2016-cı ildə artıq bu rəqəm 20-yə çixıb. Üstəlik, Avropa Şurasının hazırladığı bu kompetensiyalarla yanaşı, YUNESKO-da da yeni kompetensiyalar hazırlanır: “Məni narahat edən odur ki, dünya miqyasında da təşkilatlar biri-birindən xəbərsiz işləyir. Avropa Şurasının hazırladığı kompetensiyalar çərçivəsi var, YUNES-KO-nun öz tələbləri var... bəlkə bunun plü-rəlizm olduğunu deyəcəksiniz, amma hərdən adamı çəsdirir da”.

V.Yaqublu yeni kompetensiyaları usaq-lara müəllimlərlə paralel aşılımagaın doğru olduğu qənaətindədir: “Müstəqil öyrənmə bacarıqları nə üçün lazımdır? Bu gün müəllimlərimizə öyrədib sonra şagirdlərə keçsək, bir neçə nəslə itirərik. Elə bir situasiyadayıq ki, müəllimlərə öyrədə-öyrədə şagirdlərin və müəllimlərin özünün öyrənməsini təmin etməliyik”.

Müzakirədə çıxış edən Təhsil Nazirliyinin sektor müdürü Cəsarət Valehov, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T-Network” platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, məktəb direktoru Emilia Səfərliyeva, təhsil mütəxəssisi Rasif Dünyamalıyev, Təhsil İnstitutunun şöbə müdürü Aygün Qurbanlı, pedaqoq Günday Məmmədova, Azərbaycan Genç Müəllimler Assosiasiyasının sədri Rüfət Əsədzadə və digərləri belə müzakirələrin davamlı olmasının vacibliyini bildirərək qeyri-müəyyən dövrədə müstəqil öyrənmənin ən əsas bacarıqlardan biri olduğunu vurgulayıb, xoşbəxt şəxsiyyət yetişdir-məyin önemini toxunublar.

Tədbirdə həmçinin qeyd olunub ki, XXI əsr bacarıqlarını formalasdırmagın ən yaxşı yolu məktəb mühitini deyişməkdir. Beləcə, şagirdləri məktəbə bağlamaq lazımdır. Məktəb sosial məktəbə çevriləmeli, şagirdlərin məktəbin bir parçası kimi özlərini hiss etməsi təmin edilməlidir.

Ruhiyə DAŞSALAHLI